

ELVIRA HADİYEVA

Elvira Rafil qızı Hadieva

1989-cu ildə TATARISTAN Respublikasının paytaxtı Kazanda doğulub. KDU-nun Filologiya və Tarix fakultəsini bitirib. Şeirləri respublika səviyyəli qəzet və dərgilərdə yayınlanır. TaYB-nin üzvü olan Elviranın ilk kitabı ("Büqeneqdən ixləs bulamabız...") 2013-cü ildə Moskvada çıxıb. Hazırda "Yalkın" dərgisinin bölüm redaktorudur.

UNUDARSAN YƏQİN

“Unudarsan yəqin, – dedin –
olanları –
Yaddaşından siləcəksən “biz” sözünü...”
Mən nə deyim,
özün anla,
Bu hekayə
olduğundan uzun çəkdi, yaman uzun...
Hekayənin izi qaldı, cadu kimi...
Arranıram,
qəm çəkirəm,
xəcıləm yamandan yaman...
aramızda məsafələr qısalıqca,
Bəs nədəndir üşüyürəm,
gözlərimlə nəm çəkirəm..?

...Mənə belə dərdli baxma,
hər addımda -
büdrəyirəm, qəlbim bomboş... kədərim bol...
“Bağışlayıb, keçərsənmi?”- deyirsən sən;
Gələcəkdə bəlkə,
nə bilim...
indiliksə
sağlıqla qal

MƏNDƏN SONRA ŞƏHƏRİNĐƏ

İndi hər şey sənin əllərindədi,
Axşam düşür, di dur, yandır fanarı.
Gecə göyü boy aapsarı rəngə,
Sakitləşsin külək, sən oyat Ayı...

Kədərin üzünü bir azca basdır,
işiqlandır ən qaranlıq tinləri.
Həqiqətin yaşıl ətəklərinə,
yeni naxışlar cək, çək yeni əsri...

sən gizlət büssbüütün yalnızlıqları,
Yanlış məktubları yandırıb, yiğış..!
Guya Yer üzündə hər kəs xoşbəxtidir,
hər şey dəyişibdir...
Çırpanaq yağış
 təmizləsin buğlu pəncərələri,
Hətta yalnızlığı yuyub, aparsın...
Hər şey gözəl olanda da, son anda,
Xəyanətkar ruhun çasıır ki: "Yoxsan..!"

DAHA ÇOX ÖZÜM OLANDA

Susqundu küçələr... –
gün dözdüm, ay dözdüm,
sözləri üzümə-gözümə sıxıb...
Yapmacıq bir şəhər –
sılıqlıdan bezar...
Mən belə
 təptəzə yalanla çox gəzdim.

Zamanın hesabı misqal-misqaldı,
Döşəni b səkiyə daşın qarası...
Acı söz, yad baxış, sönmüş telefon,

Məndə “sənsizlik”di ruhun yarası...

Yandırır ovcunu, ruhunu, əlbət,
Sən Kazan qarını, suyunu udarsan.
Kül olub ovcundan uçur həqiqət,
Bu çılpaq Kazanda,
nə qəm? – sən varsan..!

Duraçaq,,, ötər bu, nəfəs al, yadam,
hər söz – bir səbəbdi, hər tanış – mənəm...
Burda mən başqayam, lap daş-qayayam,
tək sənin yanında ÖZəm, ÖZüməm...

Tək sənin yanında durulur ruhum,
BƏXTİMdən yol alıb dünya darlığı...
Keçərsən – çox sağ ol, söz arifiyəm,
Haqq vermə... qoy qalsın haqqın varlığı...

Sənə gecikərəm bir şeir boyu,
yaram göz göz olsa, sənə qaçaram...
Öləziyən ürəyimdə adın var,
yeni günü qapı kimi açaram...

(Həyat ŞƏMİ çevirib.)

